

CƏDVƏL A 3 - BALANS HESABATI
A. AKTİVLƏR

(min manatla)

| Aktivlərin maddələri | | Cəmi | Xarici valyutada (2-ci sütundan) |
|--|-------|------------|-------------------------------------|
| 1 | | 2.00 | 3.00 |
| 1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şöbələrində olan nağd vəsaitlər daxil olmaqla), cəmi | A1 | 13,464.37 | 5,392.17 |
| 2. Mərkəzi Bankda müxbir hesab, cəmi | A2 | 44,410.89 | 40,849.97 |
| a) o cümlədən, Məcburi ehtiyat tələbi | A2a | 2,988.16 | 24.94 |
| 3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), cəmi | A3 | 9,187.94 | 9,187.94 |
| a) Rezident banklar | A3a | 6,072.93 | 6,072.93 |
| b) Qeyri-rezident banklar | A3b | 3,115.01 | 3,115.01 |
| 4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər), cəmi | A4 | - | - |
| a) Rezident banklar | A4a | - | - |
| b) Qeyri-rezident banklar | A4b | - | - |
| 5. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər, cəmi | A5 | 9,085.54 | 9,085.54 |
| 5.1. Banklardakı depozitlər (3-cü və 4-cü sətirlər istisna edilməklə), cəmi | A5_1 | 9,085.54 | 9,085.54 |
| a) Rezident banklar | A5_1a | 9,085.54 | 9,085.54 |
| b) Qeyri-rezident banklar | A5_1b | - | - |
| 5.2 Digər maliyyə institutlarında depozitlər, cəmi | A5_2 | - | - |
| a) Rezident maliyyə institutlarında | A5_2a | - | - |
| b) Qeyri-rezident maliyyə institutlarında | A5_2b | - | - |
| 6. Əks REPO əməliyyatları üzrə | A6 | - | - |
| 7. Qiymətli kağızlar, cəmi | A7 | 6,065.00 | - |
| a) ödəniş müddətində saxlanılan | A7a | 5,000.00 | - |
| b) ticarət üçün alınmış qiymətli kağızlar | A7b | 1,065.00 | - |
| 8. Banklara kreditlər (5-ci sətir üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), cəmi | A8 | - | - |
| a) Rezident banklara | A8a | - | - |
| b) Qeyri-rezident banklara | A8b | - | - |
| 8.1 Banklara xalis kreditlər, cəmi | A8_1 | - | - |
| 9. Digər maliyyə institutlarına kreditlər, cəmi | A9 | 14,535.44 | 4,684.02 |
| a) Rezident maliyyə institutlarına | A9a | 14,535.44 | 4,684.02 |
| b) Qeyri-rezident maliyyə institutlarına | A9b | - | - |
| 9.1 Digər maliyyə institutlarına xalis kreditlər, cəmi | A9_1 | 14,535.44 | 4,684.02 |
| 10. Müştərilərə verilən kreditlər | A10 | 340,011.21 | 192,507.64 |
| 10.1 (çıx) Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | A10_1 | 16,229.72 | 6,512.98 |
| 10.2 Xalis kreditlər (sətir 10 çıx sətir 10.1) | A10_2 | 323,781.50 | 185,994.66 |
| 11. Könəlmə çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər, cəmi | A11 | 15,801.62 | XXX |
| a) torpaq | A11a | - | XXX |
| b) binalar | A11b | 3,145.46 | XXX |
| c) tikilməkdə olan daşınmaz əmlak | A11c | - | XXX |
| d) avadanlıq, mebel, daşınar əmlak və sair | A11d | 20,306.80 | XXX |
| e) hesablanmış köhnəlmə | A11e | 7,650.64 | XXX |
| 12. Bank işində istifadə olunmayan daşınmaz əmlak (ehtiyatlar çıxılmaqla), cəmi | A12 | 8,878.66 | XXX |
| a) bank tərəfindən vaxtı keçmiş ödəmələrə görə götürülən daşınmaz əmlak | A12a | 8,878.66 | XXX |
| b) bankın və onun struktur bölmələri tərəfindən əvvəllər istifadə edilən əsas vəsaitlər də daxil olmaqla, sair daşınmaz əmlak | A12b | - | XXX |

| | | | |
|---|------------|-------------------|-------------------|
| 13. İcmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərdə iştirak (50%+1 səs hüququ verən səhm və ya başqa formada törəməsidirsə), cəmi | A13 | - | - |
| a) banklara | A13a | - | - |
| b) digər maliyyə institutlarına | A13b | - | - |
| c) digər təsərrüfat cəmiyyətlərinə | A13c | - | - |
| 14. Digər təsərrüfat cəmiyyətlərində iştirak (50%-dən az), cəmi | A14 | - | - |
| a) banklara | A14a | - | - |
| b) digər maliyyə institutlarına | A14b | - | - |
| c) digər təsərrüfat cəmiyyətlərinə | A14c | - | - |
| 15. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | A15 | 3,205.18 | - |
| 16. Balansdankənər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | A16 | - | - |
| 17. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | A17 | 78,386.35 | 41,325.37 |
| 18. Cəmi aktivlər | A18 | 526,802.49 | 296,519.67 |

B. ÖHDƏLİKLƏR

(min manatla)

| Öhdəliklərin maddələri | | Cəmi | Xarici valyutada (2-ci sütundan) |
|--|-------|------------|-------------------------------------|
| 1 | | 2.00 | 3.00 |
| 1. Depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla), cəmi | B1 | 323,954.43 | 268,280.35 |
| a) Fiziki şəxslərin tələbli depozitləri, cəmi | B1a | 14,725.74 | 11,973.09 |
| a1) faizsiz tələbli depozitlər | B1a1 | 12,644.55 | 10,087.60 |
| a2) faizli tələbli depozitlər | B1a2 | 2,081.19 | 1,885.49 |
| b) Hüquqi şəxslərin tələbli depozitləri (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla), cəmi | B1b | 31,117.21 | 10,945.61 |
| b1) faizsiz tələbli depozitlər | B1b1 | 22,045.71 | 10,917.69 |
| b2) faizli tələbli depozitlər | B1b2 | 9,071.50 | 27.92 |
| c) Fiziki və hüquqi şəxslərin müddətli depozitləri, cəmi | B1c | 278,111.48 | 245,361.65 |
| c1) fiziki şəxslərin müddətli depozitləri | B1c1 | 253,773.57 | 221,023.74 |
| c2) hüquqi şəxslərin müddətli depozitləri | B1c2 | 24,337.91 | 24,337.91 |
| 2. Mərkəzi Bankın banka qarşı tələbləri, cəmi | B2 | 49,800.00 | - |
| a) auksion əsasında | B2a | - | - |
| b) overdraft | B2b | - | - |
| c) təminatlı kreditlər (lombard) | B2c | - | - |
| d) digər | B2d | 49,800.00 | - |
| 3. Digər bankların tələbləri ("Loro" hesabları), cəmi | B3 | 784.82 | 784.82 |
| a) Rezident banklar | B3a | 784.82 | 784.82 |
| b) Qeyri-rezident banklar | B3b | - | - |
| 4. REPO əməliyyatları üzrə | B4 | - | - |
| 5. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər), cəmi | B5 | - | - |
| a) Rezident banklar | B5a | - | - |
| b) Qeyri-rezident banklar | B5b | - | - |
| 6. Bankların və digər maliyyə institutların (3-cü və 5-ci sətirlər istisna edilməklə) depozitləri, cəmi | B6 | 9,169.62 | 6,650.60 |
| 6.1 Bankların depozitləri, cəmi | B6_1 | - | - |
| a) Rezident banklar | B6_1a | - | - |
| b) Qeyri-rezident banklar | B6_1b | - | - |
| 6.2 Banklar istisna olmaqla, digər maliyyə institutlarının depozitləri, cəmi | B6_2 | 9,169.62 | 6,650.60 |
| a) Rezident maliyyə institutları | B6_2a | 9,169.62 | 6,650.60 |
| b) Qeyri-rezident maliyyə institutları | B6_2b | - | - |

| | | | |
|--|------------|-------------------|-------------------|
| 7. Bankların kreditləri (7 gündən artıq olan müddətə), cəmi | B7 | - | - |
| 7.1 Rezident banklar, cəmi | B7_1 | - | - |
| a) təminatlı | B7_1a | - | - |
| b) təminatsız | B7_1b | - | - |
| 7.2 Qeyri-rezident banklar, cəmi | B7_2 | - | - |
| a) təminatlı | B7_2a | - | - |
| b) təminatsız | B7_2b | - | - |
| 8. Banklar istisna olmaqla, digər maliyyə institutlarının kreditləri, cəmi | B8 | 51,634.83 | - |
| a) Rezident maliyyə institutlarından alınmış | B8a | 51,634.83 | - |
| b) Qeyri-rezident maliyyə institutlarından alınmış | B8b | - | - |
| c) Beynəlxalq təşkilatlarından alınmış | B8c | - | - |
| 9. Mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri | B9 | - | - |
| 10. Bələdiyyələrin depozitləri və kreditləri | B10 | - | - |
| 11. Bankın öz ehtiyacları üçün aldığı ipoteka kreditləri | B11 | - | - |
| 12. Bank tərəfindən buraxılmış qiymətli kağızlar | B12 | 30,478.90 | 28,478.90 |
| 13. Digər passivlər | B13 | 18,132.77 | 15,334.39 |
| 14. Cəmi öhdəliklər | B14 | 483,955.37 | 319,529.06 |

C. KAPİTAL

(min manatla)

| C. KAPİTAL | | Cəmi | Xarici valyutada (2-ci sütundan) |
|--|------------|-------------------|-------------------------------------|
| 1 | | 2.00 | 3.00 |
| 15. Xüsusi kapital, cəmi | C15 | 38,493.17 | X |
| a) dövriyyəyə buraxılmış adi səhmlər | C15a | 34,500.00 | X |
| b) dövriyyəyə buraxılmış müddətsiz imtiyazlı səhmlər | C15b | - | X |
| c) adi və imtiyazlı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq | C15c | 769.70 | X |
| d) bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi | C15d | 3,223.47 | X |
| d1) əvvəlki illərin xalis mənfəəti (zərəri) | C15d1 | - 2,409.96 | X |
| d2) cari ilin xalis mənfəəti (zərəri) | C15d2 | 5,633.43 | X |
| d3) kapital ehtiyatları | C15d3 | - | X |
| 16. Ümumi ehtiyatlar, cəmi | C16 | 4,353.95 | X |
| a) kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar | C16a | 3,730.59 | X |
| b) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar | C16b | 623.36 | X |
| c) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi | C16c | - | X |
| d) digər ümumi ehtiyatlar | C16d | - | X |
| 17. Cəmi kapital | C17 | 42,847.12 | X |
| 18. Cəmi öhdəliklər və kapital | C18 | 526,802.49 | 319,529.06 |